



ni öyrənmələri, öyrətmələri qadağan edildi. Bu qadağalara qarşı en böyük təpki 1997-ci ilin Ramazan ayının 27-də gecə Gulca şəhərində yaşandı. Polis, təhlükəsizlik qüvvələri məscidin qapılalarını tu-

105 müsəlman məktəbini bağlamışdır" faktına yer verilmişdir.

Şərqi Türküstan İnformasiya Mərkəzinin verdiyi məlumatlara göre, sadəcə 1999-cu ilin yanvar-mart aylarında Şərqi Türküstəndə 10 minə yaxın uyğur həbs edilmiş, məhkəmələrdə ölüm cəzasına məhkum edilmiş və ya iş-

küstan türkərinin dörd təşkilatını terrorçuluqla ittihat etdi. Çinin ittihamlarına məruz qalan təşkilatlar bunlardır:

1. Şərqi Türküstan İsləm Hərəkatı;

2. Beynəlxalq Gənclik Konfransı (Münhen, Almaniya);

3. Şərqi Türküstan Media Mərkəzi (Münhen, Almaniya);

4. Şərqi Türküstənin Qurtuluşu Təşkilati.

2010-cu ildə Kaşqar şəhərində hökumətin astırduğu afişalar aşkar edildi. Bu afişalar Türküstən İsləm partiyasına qarşı xalqı oyatmaqdır və bu partiyani "terrorist qrup" olaraq qeyd etməkdədir. Afişalarda əsasən, "Türküstən İsləm partiyasını şiddetlə protest edin", "Türküstən İsləm partiyası şiddəti təşviq edən bir terror

tədbirlər, rəsmi sənədlərdən götürülmüş maddələr) əsas götürülmüşdür. Raport Şərqi Türküstən türkərinin Çin tərəfindən müxtəlif təzyiqlərə, məhrumiyətlərə məruz qaldığını bir dala bütün dünyadan diqqətinə çatdırır. Burada qeyd edilirdi ki, dini fəaliyyətlə məşğul olanlar, mətbətlər, mədəniyyət mərkəzləri, mətbuat organları, hətta uyğur xalqının her hansı birinin xariçi əlaqələrinə bele nəzarət edilməkdədir. Hökumətin ve partyanın məmənun olmadığı bir tərzədə dini həyatlarını yaşamağa çalışan müsəlmanlar həbs edilərək müxtəlif işgəncələrə məruz qalmışdır. Çin Kaşqarda, Urumçi-də küçələrdə asdıığı afişlərdə "İslam xalqların tiryəkidi", "İslam

Taleh Cəfərov

*ADPU-nun
Ümumi tarix və tarixin tədrisi
texnologiyası kafedrasının
baş müəllimi,
tarix üzrə fəlsəfə doktoru*

(əvvəli ötən sayımızda)

Çin hökuməti 1990-ci illərdən etibarən uyğur türkçəsi ilə təhsiləlməni aradan qaldırmışla Çin dilinə əsaslanan təhsili davam etdirərək Şərqi Türküstən türkərinin təhsil, hüquq və azadlıqlarıni məhdudlaşdırmaqdır. Hökumət bu addımını yerli əhalinin təhsil və mədəni səviyyəsinin yüksəldilməsi ilə pərdələsə də, əslində məqsəd assimiliyasiya prosesini sürətləndirməkdir. Şərqi Türküstən əhalisinin böyük əksəriyyəti İsləm dini inancına sahibdir. Dini ibadətlərini yerinə yetirməkdə müstəqil olmayan müsəlman dövlət məmurlarının namaz qılması və oruc tutması qadağan edilmişdir. Hətta 18 yaşdan aşağı uşaqların ibadət etməsi, məscidlərə getməsi belə qadağandır. Kütləvi köçün səbəb olduğu işsizlik, cəmiyyətdəki əxlaqsızlıq, içki və narkotik bələsini qarşı dini təlqin və İsləm həyat tərzi terror bəhanəsi ilə əngəllənməkdədir. Eyni zamanda bölgənin türk-müsəlman əhalisinin otellərə girişinin qadağan edilməsi, əsəssiz yerə saxlanılma, pasport qeydiyyatında yaranılan bürokratik əngəllər mövcuddur. Təbii ehtiyatları talan edilən bölgənin yerli əhalisi zənginlikdən yoksulluq və səfəlat içerisinde yaşamaqdadır. Şərqi Türküstən əhalisinin 85%-indən çoxunu kəndlidir təşkil edir və ümumi əhalinin texminən 85%-i yoksulluq səviyyəsindən də aşağı səviyyədə yaşamadaqdır. Bu azmiş kimi, uyğur əhalisindən 20-dən artıq vergi alınmaqdadır.

1996-ci ildə Çin hökuməti 7 N-li sənəd qəbul etdi. Qərara görə dinə qarşı çox sərt qərarlar qəbul edildi. Şərqi Türküstən və əcnəbi mənbələrin məlumatlarına görə, bu kampaniyanın en pis tərəfi dövlət orqanlarında çalışan bütün müsəlmanlar, xüsusilə qadın və gənclərin hədəf alınması idi. İnsanların oruc tutmaları, məscidə getmələri və İsləm dini-

Şərqi Türküstən Türkərinin milli-azadlıq mübarizəsi (XIX-XX əsrlər)

taraq bayram namazı qılmağa gələn qadın və gənclərin qarşısını kesmiş və bu zaman qarşılurma baş vermişdi. Çin ordusunun müdaxiləsi nəticəsində yatırılan olaylarda 300 nəfər uyğur öldürülmüş, 10 min müsəlman həbs edilmişdir. Ardından ÇKP baş-

gənclərlə öldürülmiş insanların sayı 2500 nəfər olduğu qeyd edilmişdir.

2001-ci ilin 11 sentyabrda ABŞ-in Nyu-York şəhərində Dünya Ticarət Mərkəzlərinin yerləşdiyi ekiz qüllələrin terrorçu Əl-Qaide təşkilatı tərəfindən məhv edilməsindən sonra dünyada terrorçuluğa qarşı geniş miqyaslı kampaniya aparılmağa başlandı. Çin hökuməti bundan istifade edərək Şərqi Türküstəndə dinc uyğurlara qarşı geniş miqyaslı cəza tədbirlərinə əl atmış, bütün türkləri terrorist elan etmiş, yüzlərə gənci guya terror təşkilatlarının üzvü olduqları bəhanəsilə edam etdirmişdir. Hökumət 15 dekabr 2003-cü ildə Şərqi Türküstəndən 133 məscidi dağıtmış və

teşkilatıdır" kimi şularlar əksini tapmışdır.

Sincan Əyalət Hökuməti tərəfindən 2004-cü ilin noyabr ayında yayınlanan bir rapor da Şərqi Türküstəndə yaşayan çinli əhalinin orta illik gəlirinin uyğurların gəlirindən dörd dəfə daha yüksək olduğunu üçə çıxartdı. Raporda görə bir uyğur əkinçinin orta illik gəliri 820 yuan (100 dollar) olduğu halda, burada yaşayan bir çinli əkinçinin illik gəliri 3 min yuan (400 dollar) təşkil etmişdir. Uyğur xalqı öz vətənində əsasən, ikinci dərəcəli işlərde -xidmətçilik sektorunda çalışmaqdadır.

2001-ci ilin 11 sentyabrda ABŞ-in Nyu-York şəhərində Dünya Ticarət Mərkəzlərinin yerləşdiyi ekiz qüllələrin terrorçu Əl-Qaide təşkilatı tərəfindən məhv edilməsindən sonra dünyada terrorçuluğa qarşı geniş miqyaslı kampaniya aparılmağa başlandı. Çin hökuməti bundan istifadə edərək Şərqi Türküstəndə dinc uyğurlara qarşı geniş miqyaslı cəza tədbirlərinə əl atmış, bütün türkləri terrorist elan etmiş, yüzlərə gənci guya terror təşkilatlarının üzvü olduqları bəhanəsilə edam etdirmişdir. Hökumət 15 dekabr 2003-cü ilde Şərqi Türküstən türkərinin dörd təşkilatını terrorçuluqda ittihat etdi



katibi Vanq Lequanın 11 iyun 1997-ci ildə "Sincan" rəsmi qəzətine verdiyi müsahibədə "Bu kampaniya davam etdirilmiş və 17 000 nəfər həbs edilərək Xalq Qurtuluş Ordusuna aid inşaat işlərinə və kamplarına göndərilmişdir" fikri yer almışdır. Həmin qəzətin 21 iyun 1997-ci il nömrəsində "Çin hökuməti sadəcə Xoten vilayətinin Qaraqış qəsəbəsində 133 məscidi dağıtmış və

edilməsindən sonra dünyada terrorçuluğa qarşı geniş miqyaslı kampaniya aparılmağa başlandı. Çin hökuməti bundan istifade edərək Şərqi Türküstəndə dinc uyğurlara qarşı geniş miqyaslı cəza tədbirlərinə əl atmış, bütün türkləri terrorist elan etmiş, yüzlərə gənci guya terror təşkilatlarının üzvü olduqları bəhanəsilə edam etdirmişdir. Hökumət 15 dekabr 2003-cü ildə Şərqi Türküstəndən 133 məscidi dağıtmış və

elmə qarşısındır", "İslam zəngin ərəblərin icadıdır", "İslam sümürgəçilərin xidmətindədir" kimi çirkin şularlar səsləndirməklə guya, İslama qarşı olmadığını göstərməkdədir.

Həqiqətdə isə Çin hökuməti ölkədə İsləm dininin yayılmasına qarşı çox ciddi mübarizə aparır, hətta həccə gedən hər hansı bir uyğur məmənu işdən qovulmaqla cəzalandırılır. Ümət və ya Həcc ziyarəti məqsədilə Səudiyyə Ərəbistanına getmək istəyən uyğurlar 30-50 min yuan məbləğində depozit açdırırlıdırlar.

(ardı gələn sayımızda)

Sincan Əyalət Hökuməti tərəfindən 2004-cü ilin noyabr ayında yayınlanan bir rapor da Şərqi Türküstəndə yaşayan çinli əhalinin orta illik gəlirinin uyğurların gəlirindən dörd dəfə daha yüksək olduğunu üçə çıxartdı. Raporda görə bir uyğur əkinçinin orta illik gəliri 820 yuan (100 dollar) olduğu halda, burada yaşayan bir çinli əkinçinin illik gəliri 3 min yuan (400 dollar) təşkil etmişdir. Uyğur xalqı öz vətənində əsasən, ikinci dərəcəli işlərde -xidmətçilik sektorunda çalışmaqdadır

12 aprel 2005-ci ildə Human Rights Watch (insan Haqları Təşkilatı) "Yıkıcı darbələr: Sincan uyğurlara qarşı dini təzyiqlər" başlıqlı 114 səhifəlik rapورtunda bir sıra mənbələr (daha əvvəl deşifre edilmiş hökumət və Kommunist partiyasına aid sənədlər, yerli qanunlar, rəsmi qəzetlər, bölgədə həyata keçirilən